

# Milli mətbuatımız— “Əkinçi”nin 140 illik yubileyi yaxınlaşır

1842-ci ildə Zərdabda ziyalı bəy ailəsində doğulan bu şəxs fitri istedadı ilə öz dövrünün həmyaşıllarından fərqlənirdi. Elə buna görə o orta təhsilini həmin dövrde Azərbaycan elminin beşiyini olan Şamaxıda almış, Tiflisdə davam etdirmiş, Moskva universitetini də uğurla bitirmişdir. İctimai və mədəni elmin naminə millet yolunda, vətən uğurunda mübarizəyə başlamışdır. O, milletin xoş gələcəyi naminə, xalq işi uğurunda çoxşaxəli fədakar fəaliyyəti ilə hərkəsin sevimlisinə çevrilmişdi. Bir sözə bütün çətinliklərə baxmayaraq xalqa fayda verə biləcək hər bir işi öhdəsinə götürmüştü. Bu şəxs Məlikovlar ailəsinin övladı Həsən bəy Zərdabi idi.

Maarifçilik məsləki, apardığı mübarizə əzmi xalqa məhəbbət, milletə doğru yol göstərmək, doğru söz söylemək Həsən bəy Zərdabi məsləkiniň əsası idi. O, bu əməlləri ilə düşmənin düşmənliliyini, dostun doğruluğunu, doğru yolun əbədiyyən olmasını sübuta yetirmək istədi və bunu bacardı da. O, əməkçi xalqa, onun tarixinə, mənafeyinə, tərəqqisinə, azadlıq mübarizəsinə xidmətin tərəfdarı idi. Xalqı zülmətdən işığa çıxaran, milli oyanışa təkan verən “ideyaları öldürmək olmaz” şüarları ilə səsi yüksəklərə ucalan Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının əsasını qoymuşdur. 1875-ci ildə maarifçi demokrat, jurnalist, görkəmlı ziyanlı Həsən bəy Zərdabi nəşr et-

dirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatımızın banisi oldu.

Azərbaycan milli mətbati hər zaman xalqımızın maariflənməsində, irəliyə doğru can atmasında, uşaqları təhsilə cəlb etməsində mühüm rol oynadı. Cəmi 56 nömrəsi işiq üzü görən “Əkinçi” qəzeti Azərbaycan milli dircəliş tarixində özünəməxsus yer tutdu. Həsən bəy Zərdabi xalqımıza təmənnasız xidmət edərək xalqı qəflət yuxusundan oyadı, inkişaf yoluna çıxarmaq üçün misilsiz xidmətlər göstərdi. İlk xeyriyyə cəmiyyətini qurdı. Milli teatr və mətbuatın esasını qoymuş, milletin övladları üçün məktəblər yaratdı, bir sözə xalqı işıqlı gələcəyə doğru səsledi. Onun fədakar əməyinin, ağır zəhmətinin dəyərini bilən Əli bəy Hüseynzadə Həsən bəy Zərdabinin ünvanına demişdir: «Gözəl pedaqoq Azərbaycan dövrü mətbuatının bünövrəsini qoymaqla Azərbaycan xalqının mənəvi mədəniyyətinə töhvələr verdi, 1875-ci il 22 iyul tarixini əbədiləşdirdi». Həqiqətən Qızıl hərflərlə mədəni tariximizə həkk olunan bu əlamətdar gün xalqımızın ictimai-siyasi həyatında böyük rol oynadı. XIX əsr Azərbaycan ictimai-siyasi həyatın aynası olan “Əkinçi” xalqın inam, güvəncə yeri, bu günümüzün maddi və mənəvi sərvəti oldu. Büyük alim, pedaqoq, jurnalist, ictimai xadim kimi hər zaman xalqın, vətənin mənafeyini müdafiə edərək azadlıq ideyalarını yaymağa, yaşatmağa

başladı. Mədəniyyətə böyük ehtiram, realist ədəbiyyatın inkişafına, ana dilinin saflığı və zənginləşməsi uğurunda mübarizə “Əkinçi”nin əsas ideyası idi. Ana dilində ilk qəzet olan “Əkinçi” xalqı cəhalət-dən, qaranlıqlardan sabaha doğru aparıldı.

“Əkinçi” dünya xəbərləri ilə bərabər bölgə xəbərlərini de işləndirirdi. Hətta, Qəbelənin adı da tarixe qovuşmuşdur. Bölgə xəbərləri içerisinde Qəbelədən olan xəbərlər də “Əkinçi” qəzetində dərc olunmuşdu.

“Əkinçi” XIX əsr Azərbaycan ictimai fikirləri mətbuatı ədəbiyyat və ana dilinin, təbətüşünaslığın elmi sırlarını təbliğ edirdi. Həyatda yenilik iqtisadiyyatda, mədəniyyətdə inkişaf bir sözə hər sahədə tərəqqi, təzələnmə ideyaları ilə fəaliyyət göstərən “Əkinçi” əməksevər kəndlinin təsərrüfat qayıtlarını da daim diqqət-də saxlamışdır. Milli əhəmiyyəti olan mübarizə ideyalarını təbliğ edən, xalqı tərəqqiye səsleyən “Əkinçi” hərtərəfli mövzu qaynağı ilə zəngin idi.

“Əkinçi” eyni zamanda üstürtlü şəkildə dövrünün eybəcərliklərini də əks etdirirdi. Hümanizm, realizm bədii xalq dilinin zənginliklərinin xalq çatdırılmasında “Əkinçi” qəzeti həm də bir nümunəvi vasitə idi. Daim xalqın içerisinde olan, milletin nəyə qadir olduğunu çox yaxşı bilən Həsən bəy Zərdabi Azərbaycan xalqının xoş gələcəyi naminə qətiyyətli addımlar atdı. Belə bir

xalqın inkişafını, tərəqqisini o zaman həzm edə bilməyən düşmən qüvvələr “Əkinçi” qəzeti bağılanmasına hər vəsitə ilə çalışırdılar. “Əkinçi” 1875-ci il 22 iyuldan 1877-ci ilin 29 sentyabrına qədər fəaliyyət göstərsə də xalqı qəflət-dən ayıltdı. Deməli “Əkinçi” iki ildə çox işlər gördü.

Təlim, tərbiyyə, təhsil məsələləri “Əkinçi” də xüsusi yer tuturdu. Çünkü Həsən bəy Zərdabi çox yaxşı bilirdi ki, xalqa yalnız və yalnız maariflənmək, elmlərdən xəbərdar olmaq vacibdir. Ona görə ki, elmlə xalq heç vaxt əzilməz, haqqını tələb edər, əsərətə olmasını, hər hansı dövlətin müstəmləkəsi kimi yaşamasını, var olmasına istəməz. Həsən bəy Zərdabi bütün çətinlikləri dəfə edərək vətəne, xalqa bəslədiyi məhəbbət onu daha da mübariz edir, gücünə güc qatırı. Bu gün buna görədir ki, neçəneçə illər keçməsinə baxmayaq Həsən bəy Zərdabinin xeyriyə əməlləri bu gün tariximizdə iftixarla anılır.

Xalqımızın tarixində özüne-məxsus yer tutan, ictimai həyatın aynası olan “Əkinçi” qəzeti tam mətni 1979-cu ildə Azərbaycan dövlət nəşriyyatında çap olunmuşdur. Bu gün milli mətbuatımızın ilk qaranquşu kimi XIX əsr Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynayan “Əkinçi” qəzeti adı tarixə qovuşmuşdur. Həsən bəy Zərdabi isə bu əməli ilə Azərbaycan ədəbi mühitində əbədiyyaşlılıq qazandı, mənəvi, mədəni sərvətlər xəzinəmizə qiymətli töhfə verdi.

Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında respublikamızın Prezidenti İlham Əliyev xüsusi sərəncam imzalamışdır. Sərəncama əsasən 2015-ci ildə respublikamızda milli mətbuatın 140 illik yubileyi geniş şəkildə qeyd edilməlidir. Artıq Azərbaycanda 22 iyul tarixinin “Milli mətbuat günü” kimi qeyd olunması bir ənənəyə

çevrilib. Təntənə ilə qeyd olunan bu günün əsasını əbədiyyaşar, ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. 2000-ci ildə milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında fərman imzalamaqla Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir peşə bayramını əlavə etdi.

Milli-mənəvi sərvətlərimizi qoruyan, gələcək nəsillər üçün ərməğan edən Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzezi tariximizin hər səhifəsini yaşıatmaqla, təbliğ etməklə bərabər onları göz bəbəyi tək qoruyur, sabahımız üçün xəzinə kimi saxlayır. Zəngin eksponatlara malik muzeymizin daimi sərgisində Həsən bəy Zərdabinin 1875-ci il 27 mart tarixində “Əkinçi” qəzeti-nə abune olmaq istəyənlər üçün “Elannamə”si qorunub saxlanılır. Muzeydə qonaq olan şəxslər 1875-ci ilin orijinal nümunəsi olan bu tarixi sənədi ilk dəfə Qəbələ muzeyində gördüklərini qeyd edirlər. Həmin dövrün canlı şahidi, milli-mənəvi sərvətimiz olan bu sənədin indi çox böyük dəyəri vardır.

Muzeyin direktoru Xalis Məmmədov bu qiyəmtli sənədi 1980-ci illər ərizində əldə etmişdi.

Bu gün Azərbaycanda jurnalist adını daşıyan hər bir qələm sahibinə bu peşə bayramından xüsusi pay düşür. Fəaliyyət göstərən bütün jurnalistləri qarşısındaki peşə bayramı münasibəti ilə Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyinin kollektivi adından təbrik edirik. Xüsusən də Qəbələ rayon qəzeti redaksiyasının jurnalist kollektivinə və texniki heyətinə səmimi qəlbən xoş arzularımızı bildiririk. Qoy onların gözlərindən nur, qollarından qüvvət, düşünən beyinlərindən zəka əskik olmasın!

**İlhamə SEYİDOVA,**  
rayon tarix-diyarşunaslıq  
muzeyinin kiçik elmi işçisi.

## Turizm və Otelçilik üzrə peşə tədris mərkəzində dövlət buraxılış imtahanları başa çatmışdır

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində 2014–2015-ci tədris ili ilə bağlı Dövlət buraxılış imtahanları başa çatdı. Tədris mərkəzini bu il 8 qrup üzrə--aşpaz, qənnadçı, şirniyyatçı ofisant, barmen, bufetçi, turizm aġenti, kompüter operatoru, əməliyyatçı mühasib peşələri üzrə 160 nəfər bitirmişdir. Onlardan 2 qrupu- aşpaz və əməliyyatçı mühasib qrupları üzrə yəni



38 nəfəri ödənişli əsaslarla, qalanı isə dövlət hesabına təhsil almışdır.

Qeyd etmək lazımdır ki, şagirdlər Dövlət buraxılış imtahanlarından qabaq rayonda fəaliyyət göstərən beşulduz otellərdə və istirahət mərkəzlərində istehsalat təcrübəsi keçmişlər.

Mərkəzdə Dövlət buraxılış imtahanlarına hərtərəfli hazırlıq aparılmış, hər bir qrupun uğurlu və şəffav imtahan verməsi üçün şərait təmin edilmişdir. Müxtəlif qruplar üzrə iyu-

nun 18-də başlayan imtahanlar 25-də başa çatmışdır. Dövlət imtahan komissiyasının sədri təyin olunmuş «Qafqaz Riverside Oteli»nın icrası meneceri Atilla Çetinbaş bütün qruplar üzrə imtahanlarda iştirak etmiş, şagirdlərin qazandıqları bilik, bacarıq və vərdişlərinin yüksək keyfiyyətindən razı qalmışdır.

Məktəbi uğurla bitiren şagirdlər iyun ayının 13-də aldiqları peşələr üzrə diplomlar təqdim ediləcəkdir. Onların əksəriyyəti Qəbələdə fəaliyyət göstərən otellərdə və istirahət mərkəzlərində mövsümü və daimi işlə təmin olunaqlaqlar.

**Nadir ATAKİŞİYEV.**